

B İ L D İ R İ Ş

Bildiririk ki, 1-müəssisə nömrəli rəsmi statistika hesabatı forması üzrə məlumatların Dövlət Statistika Komitəsinə təqdim edilməsi müddətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda göstərilən müddətlərə uyğun müəyyən edilmiş və sözügedən hesabat formasının üzərində göstərildiyi kimi, birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar iyun ayının 30-dək, digərləri isə aprelin 30-dək təqdim olunmalıdır.

Xatırladıriq ki, rəsmi statistika hesabatı formaları və onların doldurulmasına dair göstərişlər normativ hüquqi akt olmaqla “məcburi davranış qaydalarını əks etdirir” və vergi bəyannamələrinin təqdim edilməsi müddətləri və ya onların uzadılması rəsmi statistika hesabatlarının vaxtında təqdim edilməməsi üçün əsas deyildir.

**Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi**